

Bureau 28a

Hüquqi Yenilik*

Digest

©2024 “Bureau 28a” MMC

www.bureau28a.com

*Məlumat hüquqi məsləhət təşkil etmir və bunun üçün nəzərdə tutulmur

MÜHÜM TİCARİ MƏSƏLƏLƏRƏ DAİR MƏHKƏMƏ QƏRARLARI



BEYNƏLXALQ YURİSDİKSİYAYA, MƏHKƏMƏ BAXIŞININ MÜMKÜNLÜYÜNƏ, XARİCİ ELEMENTƏ VƏ MÜVƏFFƏQİYYƏT HAQQINA DAİR MƏHKƏMƏ QƏRARLARI

Azərbaycanın Respublikasının mülki məhkəmə icraatı uzun müddətdir ki Azərbaycan məhkəmələrinin beynəlxalq yurisdiksiyasını tanımaqdadır. Bundan başqa, mülki hüququn maddi normalarında mübahisənin [məsələnin] xarici [qeyri-Azərbaycan] hüququn tətbiqi ilə baxılmasına imkan yaradan xarici element anlayışı tanınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli, 15/2023 nömrəli "Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Qərarı məhz bu və bununla əlaqəli məsələləri tənzimləyir.

Kommersiya mübahisəsində beynəlxalq yurisdiksiya məsələsi həll edilərkən mübahisənin xarici tərəfi ilə Azərbaycan arasındakı əlaqə aşağıdakı amillərdən hər hansı birinin

Yanvar, 2024

Yanvar, 2024

Azərbaycanda mövcudluğunu və ya baş verdiyini müəyyənləşdirməklə yoxlanılır: (i) birgə iddiaçıların/cavabdehlərin yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer, (ii) mübahisənin korporativ tərəfinin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin olduğu yer, (iii) cavabdehin əmlakı, (iv) zərərin ödənilməsi tələbinin irəli sürülməsi üçün əsas olan hərəkət və ya digər hal, (v) öhdəliyin tam və ya qismən icrası, və (vi) əsassız varlanmaya dair iddianın irəli sürülməsi üçün əsaslar.

Qərara əsasən, arbitraj qeyd-şərtinin (sazişinin) olması işin məhkəmədə baxılmasından imtina üçün əsas hesab edilmir [deyildir]. Beləliklə, tərəflərdən biri məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə [məhkəmədə iddia qaldırırsa], məhkəmə, arbitraj qeyd-şərtinin olmasına baxmayaraq işin məhkəmədə baxışının mümkünlüyünü yoxlamalıdır. Əgər qarşı tərəf işin mahiyyəti üzrə baxılmasına başlamazdan əvvəl etiraz etməyəcəksə, məhkəmə işə baxmaq hüququna malik olacaqdır.

Qərar xarici elementləri aşağıdakılara bölür:

- hüquq münasibətlərinin subyekti: münasibətin iştirakçısı kimi müxtəlif dövlətlərin hüquqi və ya fiziki şəxsləri, yaxud beynəlxalq təşkilat çıxış edir; və
- hüquq münasibətlərinin obyektı: Azərbaycan vətəndaşları olan hüquq münasibətinin obyektı xaricdə yerləşir

Göstərilmiş hallar olduqda [məhkəmənin səlahiyyəti beynəlxalq] məhkəmə beynəlxalq səlahiyyətli hesab edilir.

Yanvar, 2024

Xarici elementin iştirakı ilə olan işə tətbiq olunan tənzimləyici hüquqa dair məsələ həll edilərkən eyni qaydada baxılır:

- tərəflər arasında olan razılaşmaya və ya tərəflərin aydın iradə ifadələrinə; və
- Azərbaycanın tərəfdar çıxdığı ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrə, daxili normativ-hüquqi aktlarına, habelə *Beynəlxalq Xüsusi Hüquq Haqqında* Qanunla müəyyən edilmiş normalara.

Xarici hüququn məzmununun müəyyən edilə bilmədiyi aşağıdakı hallarda məhkəmə dövlətdaxili hüququ tətbiq edir: (i) xarici qanunun məzmununun müəyyən edilməsi ilə bağlı görülmüş tədbirlər nəticə verməsin; (ii) bu tədbirlər həddən çox xərc tələb etsin; və (iii) mübahisə tərəflərindən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquq normalarını təsdiqləyən sənədləri təqdim edə bilməsin.

Azərbaycanın xaricindən alınmış və Azərbaycanda istifadə üçün nəzərdə tutulmuş sənədlər konsulluqda leqallaşdırılmalı və ya onlara apostil vurulmalıdır. İkitərəfli və ya çoxtərəfli hüquqi yardım müqavilələri tətbiq edildikdə, sənədlər bu cür müqavilələrdə nəzərdə tutulmuş qaydada təsdiqləndikdə qəbul edilir. Qərarda bir nümunə olaraq, *Mülki, Ailə Və Cinayət İşləri Üzrə Hüquqi Yardım Və Hüquqi Münasibətlər Haqqında* 2002-ci il tarixli Kişinyov Konvensiyası gətirilmişdir, hansı ki etibarnamənin forması və etibarlılıq müddətini verdiyi dövlətin qaydaları ilə müəyyən edilir.

Yanvar, 2024

Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsinin Plenumu 18 dekabr 2023-cü il tarixli *Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin III hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında vəkillik fəaliyyətinə buraxılmış vəkillərin, yəni vəkillərin müvəffəqiyyət haqqının qanuniliyi barədə fikir bildirmişdir.*

Məhkəmə müvəffəqiyyət haqqı razılaşmalarının, yəni müəyyən bir nəticəyə nail olmaq üçün mükafatın müəyyənləşdirilməsi ilə bağlı hüquqi yardım müqavilələrində müddəaların qəbul edilməsini tanıyır. Üstəlik, bu cür şərtlər qanunsuz təsir səbəbindən etibarsızlığa səbəb olub-olmamasını müəyyən etmək üçün yoxlanıla bilər.

ƏQLİ MÜLKİYYƏT MƏLUMATLARI CANLI YAYIMDA , SƏRMAYƏ TƏLƏBLƏRİ



Fevral, 2024

İqtisadiyyat Nazirliyi Kollegiyasının 31 sayılı 29 dekabr 2023-cü il tarixli Qərarı ilə, Azərbaycan Respublikasının Ərazisində Müvəqqəti və ya Daimi Yaşamaq İcazəsinin Verilməsi (Müddətinin Uzatılması) üçün Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci və 52.1.10-cu Maddələrində Nəzərdə Tutulan Hüquqi Şəxsin Ödənilməli Olan Nizamnamə Kapitalının Miqdarı[...] və Həmin Məcəllənin 45-ci Maddəsinin "Qeyd" Hissəsinin 2-ci Bəndində, 52.1.10-cu və 52.1.11-ci Maddələrində Nəzərdə Tutulan Şəxslərin Dövriyyə Həcmi, təsdiq edilmişdir. Qərar 16 yanvar 2024-cü il tarixindən qüvvədədir.

Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci Maddəsi Qərarın 50.000,00 məbləğində müəyyən etdiyi minimum nizamnamə kapitalı məbləğinə malik xarici investisiyalı yerli müəssisə rəhbərinə müvəqqəti oturma icazəsi hüququnu tanıyır.

Fevral, 2024

Məcəllənin 45-ci Maddəsinin "Qeyd" Hissəsinin 2-ci Bəndi həmin rəhbəri işə götürən şəxslərin Qərarın ₼100.000,00 məbləğində müəyyən etdiyi dövrüyyəyə malik olmasını tələb edir. Daimi oturma icazələri bu məbləğin iki qatını tələb edir.

Qərar xarici və vətəndaşlığı olmayan fərdi sahibkarların oturma icazələri üçün oxşar tələbləri nəzərdə tutur.

Mərkəzi Bankın İdarə Heyətinin 01/2 sayılı 10 yanvar 2024-cü il tarixli Qərarı ilə, *Ödəniş Təşkilatları və Elektron Pul Təşkilatları Tərəfindən Fəaliyyətin Təşkili və Həyata Keçirilməsi Qaydası*, təsdiq edilmişdir. Qayda, [Ödəniş Xidmətləri və Ödəniş Sistemləri haqqında 987-VIQ sayılı Qanunun](#) 3.2.9-cu, 4.2-ci, 5.1.1-ci, 5.1.2-ci, 7.1.1-ci, 10.1-ci, 49.2.11-ci, 49.3-cü, 59.2.3-cü, 62.3.1-ci, 62.4-cü maddələrinə əsasən qəbul edilərək, və təşkilatlar üçün, digərlərlə bərabər, ən aşağı kapital tələblərini müəyyən edir.

Ödəniş təşkilatının nizamnamə kapitalının (xarici ödəniş təşkilatının yerli filialına ayrılmış vəsaitin) minimum miqdarları aşağıdakıdır:

- (i) ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması, (ii) kredit köçürməsi, birbaşa debitleşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası, və (iii) ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqinin birini və ya hamısını həyata keçirən təşkilatlar – ₼500.000,00;
- pul köçürməsi və/və ya ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti təşkilatları – ₼100.000,00; və
- e-pul təşkilatları – ₼750.000,00.

Fevral, 2024

Təşkilatın məcmu kapitalının minimum miqdarı nizamnamə kapitalının Qayda ilə müəyyənləşdirilmiş minimum miqdarından və aşağıdakı qaydada hesablanan məbləğdən az olmamalıdır:

Orta Aylıq Ödəniş Həcmi	Hesablanmış Məbləğ (Həcmın Faizi)
< ₼10.000.000,00	həcmın 4 faizi
≥ ₼10.000.000,00 < ₼20.000.000,00	həcmın 2,5 faizi + ₼400.000,00
≥ ₼20.000.000,00 < ₼200.000.000,00	həcmın 1 faizi + ₼650.000,00
≥ ₼200.000.000,00 < ₼500.000.000,00	həcmın 0,5 faizi + ₼2.450.000,00
≥ ₼500.000.000,00	həcmın 0,25 faizi + ₼3.950.000,00

Fevral, 2024

Hesab üzrə məlumat xidmətini göstərən ödəniş təşkilatlarına minimum ödənilmiş və ya ümumi kapital məbləğləri tətbiq edilmir; lakin belə qurumlar hər 100.000,00 ödəniş xidməti istifadəçisi üçün ən azı 50.000,00 məbləğində mülki (peşəkar) məsuliyyət sığortasını təmin etməlidirlər.

Əqli Mülkiyyət Agentliyi sənaye mülkiyyətinin Açıq Reyestrini istifadəyə verib:

<https://copat.gov.az/az/news/qli-mulkiyyt-agentliyind-aciq-reyestr-faliyyt-baslayib>.

Reyestrə daxil etmək olar: <https://reyestr.copat.az/>
Reyestrə hazırda patentlər daxildir və Reyestrə əmtəə nişanları və coğrafi göstəricilər kimi digər ƏM obyektlərini də daxil etməsi gözlənilir.

VERGİTUTMA: 2023-CÜ İL DƏYİŞİKLİKLƏRİNİN XÜLASƏSİ



2023-cü il ərzində Vergi Məcəlləsinə əhəmiyyətli dəyişikliklər edilmişdir. Dəyişikliklər müvafiq olaraq 24 fevral (829-VIQD sayılı Qanun), 7 mart (838-VIQD sayılı Qanun), 16 iyun (922-VIQD sayılı qanun), 6 iyul (937-VIQD sayılı Qanun), 14 iyul (975-VIQD sayılı Qanun) və illik dövlət büdcəsinin formalaşdırılması prosesinin hissəsi olan 5 dekabr (1033-VIQD nömrəli Qanun) tarixli Qanunlarla qəbul edilmişdir. Dəyişikliklər vergi inzibatçılığını, mühasibat təcrübələrini və müxtəlif azadolmalar də daxil olmaqla vergi güzəştlərini əhatə edir.

2023-cü il avqust ayından etibarən, Mərkəzi Bank tərəfindən müvafiq şəxslərin lisenziyalaşdırılmasını, fəaliyyət qeydiyyatını və ümumi nəzarətin keçirilməsini təmin etmək məqsədilə, vergi orqanları onun sorğusu əsasında aşağıdakıları (əvvəllər təqdim edilənlərdən əlavə) təqdim etməlidirlər: (i) dövlət reyestrindən kommersiya təşkilatlarına aid çıxarışlar, nizamnamələr, iştirakçı və rəhbərləri haqqında məlumat; (ii) fiziki şəxslərin, kommersiya təşkilatlarının və onların səhmdarlarının iştirakçısı olduğu qurumlar, o cümlədən bu cür qurumlarda paya sahiblik haqqında məlumat; və (iii) fərdlər və kommersiya qurumlarının, onların rəhbərlərin, iştirakçıların və iştirak etdikləri təşkilatların mənfəəti (gəlir və zərəri) haqqında məlumatlar.

Mart, 2024

Mart, 2024

İcarəyə verilmiş əmlakın icarəçi üçün sifarişlə hazırlanması və icarədən sonra başqaları tərəfindən istifadə edilməməsi tələbi ləğv edilmişdir. Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan əmlakı digər şəxsə ötürdüyü halda lizinq verənlə yeni alıcı arasında yaranan münasibətləri əvvəlki müqavilənin davamı sayılır. Maliyyə lizinqi Vergi Məcəlləsi ilə müəyyən edilmiş şərtlərə cavab vermədikdə, o, əmlak icarəsi kimi yenidən hesab edilə bilər (o cümlədən ona xitam verildikdən sonra).

Yeni qaydalara əsasən təqvim ili ərzində əmtəəsiz əməliyyatlarda riskli vergi ödəyicilərə, bu əməliyyatların məbləğinin müvafiq artan faiz miqdarında maliyyə sanksiyalar tətbiq edilir: (i) birinci pozuntu üçün 10 faiz, (ii) ikinci dəfə 20 faiz, və (iii) üçüncü və sonrakı 40 faiz. Bu müddəə riskli vergi ödəyiciləri siyahısına əlavə və siyahıdan çıxarılma qaydaları qəbul etdikdən sonra qüvvəyə minəcək (yanvar ayından başlayaraq üç ay ərzində gözlənilir ki, bu müddətə əməl olunma ehtimalı azdır).

Əvvəllər martın 15-nə qədər təqdim edilən torpaq vergisi bəyannamələrinin təqdim etmə üçün son tarixi, kommersiya şəxslər üçün ləğvetmə balansı təqdim edildikdən sonra 30 günlük təqdim etmə müddəti olmaqla, hesabat ilindən sonrakı ilin yanvarın 31-dən gec olmayaraq müəyyən edilmişdir. Torpaq vergisi üzrə cari vergi ödənişlər 15 avqust və 15 noyabr tarixinədək bərabər məbləğdə, əvvəlki ilin vergi məbləğinin yarısını təşkil etməklə, yeni və ya əvvəllər vergi tutulmayan subyektlər isə tərəfindən alınmış torpaq üçün illik verginin 50 faizini ödəməklə həyata keçirilməlidir.

March, 2024

Dəyişikliklərdən sonra, vergiyə cəlb olunan əməliyyatlarının istənilən 1 ay ərzində ardıcıl 12 ay müddətində AZN200.000-dən çox olduğu ictimai iaşə sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri, sadələşdirilmiş vergi ödəyiciləri kimi fəaliyyətlərini davam etdirmək niyyətində olduqlarını əməliyyatların bu həddi aşıldığı aydan sonrakı ayın başlanğıcından 10 gün ərzində vergi orqanlarına müraciət etməlidir.

Təhlükəli yüklərin daşınması üçün, əvvəllər xarici ölkələrdə qeydiyyatata alınmış nəqliyyat vasitələrinin sahiblərinə, Respublika ərazisinə daxil olarkən, tərk edərkən, və ya tranzit keçərkən, həmçinin belə nəqliyyat vasitələrini idarə edənlərə tətbiq edən yol vergisinin artımları ləğv edilmişdir. Artımların ləğvi, *Dövlət Rüsumu haqqında* 223-IIQ nömrəli Qanuna dəyişiklik edən 830-VIQD nömrəli Qanuna əsasən, sərhəd-keçid məntəqələrində icazə blanklarının verilməsinin ləğvi, həm də müvafiq dövlət rüsumunun ləğv edilməsi ilə əlaqədardır. İndi yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə tətbiq edilən artımların aşağı həddi oxların sayından və Respublikanın ərazisində qaldığı müddətdən asılı olaraq 41 tondan 51 tonadək aralığına görə USD0,30 məbləğində müəyyən edilib.

Hal-hazırda, yük daşıma ilə məşğul olan vergi ödəyiciləri, "Fərqlənmə nişanın" alınmasına görə xüsusilə sadələşdirilmiş vergini, məcburi dövlət sosial sığorta və məcburi icbari tibbi sığortası üzrə ayrılımları ödəmir.

Mart, 2024

Dövlət büdcəsi tərəfindən maliyyələşdirilən ixracın təşviqi ilə bağlı ödənişlər üçün əvvəllər Vergi Məcəlləsi çərçivəsində mənfəət və gəlir vergiləri habelə sadələşdirilmiş vergisi üzrə tətbiq edilən vergi güzəştləri ləğv edilmişdir.

Banklar tərəfindən milli valyutada fiziki şəxslərin əmanətlər üzrə faizindən gəliri hər təşkilat üzrə (i) aylıq faiz gəliri məbləği AZN200-ü aşmayanda və ya (ii) depozit ən azı 18 ay müddətinə yerləşdiriləndə gəlir vergisindən azaddır. Mənfəət vergisi üzrə satışdankənar gəlir, eləcə də kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslər üçün dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiya və onların iştirakçıları üçün dividendlər üzrə güzəştlər 1 yanvar 2027-ci il tarixinə qədər uzadılmışdır. Azərbaycanın vergi rezidenti müəssisələri tərəfindən ödənilən dividendlər əvvəllər tətbiq edilən 10 faiz əvəzinə 5 faizlə vergiyə tutulur.

5 dekabr dəyişikliklərindən sonra, Dövlət Vergi Xidməti 2024-cü il 2 fevral tarixində 2417040100051900 sayılı Əmri ilə vergi bəyannamələri üçün yeni qayda və formaları, o cümlədən (i) icarəyə verilən əmlakın növü (daşınmaz və ya daşınar) və (ii) DTA-03 razılıq məktubunun nömrəsi haqqında məlumatı daxil edən Ödəmə Mənbəyində Tutulan Vergi Bəyannaməsinə Əlavə No.2-ni, təsdiq etmişdir.

2023-cü il 1 yanvar tarixindən başlayaraq, 3 il müddətinə, media subyektləri əlavə dəyər vergisi (ƏDV), sadələşdirilmiş və gəlir və mənfəət vergilərindən azaddır.

March, 2024

Azərbaycanda istehsal olunan sərnişin avtomobillərinin satışı, 2023-cü il 1 may tarixindən başlayaraq 10 il müddətinə ƏDV-dən azaddır.

Eyni zamanda, 2024-cü ildən 2026-cı ilə qədər, POS terminalları vasitəsilə nağdsız ödənişlər yolu ilə tibbi xidmətlər üçün tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əldə edilən gəlirlərin 50 faizi ƏDV-yə cəlb olunan gəlirdən çıxıla bilər.

Dəyişikliklərə əsasən, mediasiya xidmətləri ilə əlaqədar mediasiya təşkilatların mülki hüquq müqavilələri üzrə mediatora ödənilən haqlar və mükafatlar mənfəət vergisindən azaddır.

2023-cü il mart ayından başlayaraq, 5 il müddətinə, müharibədən azad edilmiş həmçinin digər müharibə təsirindən əziyyət çəkmiş ərazilərin minalardan təmizlənməsi ilə əlaqədar bütün növ avadanlıqların, onların hissələrinin, şəxsi zirehli müdafiə geyim, alət, partlayıcı maddə və pirotexniki materialların istehsalı, satışı və idxalı, həmçinin onların istehsalı üçün texnologiyaların idxalı ƏDV-dən azaddır.

2024-cü ildən etibarən, yeni ƏDV azadolmaları: (i) maliyyə lizinqindən faiz gəlirləri; (ii) maliyyə lizinqi müqaviləsi çərçivəsində ƏDV-dən azad olan əmlakın icarə verilməsinə; və (iii) Mərkəzi Banka göstərilən xidmət və işlərə tətbiq olunur. 2024-cü il yanvar ayından başlayaraq 3 il müddətində olan ƏDV güzəştlərinə aşağıdakılar daxildir: (i) təhsil tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər və (ii) xam neft və təbii qazın svop əməliyyatları çərçivəsində idxalı.

İLK HƏRRAC, XƏZƏR ADALARI



BƏRPA OLUNAN ENERJİ MƏNBƏLƏRİ ÜZRƏ İLK HƏRRAC KEÇİRİLİR

Bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalçılarını seçən hərraclər 31 may tarixli 14 iyul 2021-ci ildən qüvvədə olan *Elektrik Enerjisi İstehsalında Bərpa Olunan Enerji Mənbələrindən İstifadə haqqında* Qanunla təqdim edilmişdir.

Avropa Rekonstruksiya və İnkişaf Bankı (EBRD) bərpa olunan enerji mənbələrin – Qobustanda yerləşən 100 MVVt gücündə günəş elektrik stansiyası üzrə ilk hərracın keçirilməsini məruzə edir. Hərrac iştirakçıları Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş güc limitindən artıq həcmdə elektrik enerjisi istehsal etməlidir (Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş limit olmadıqda, 100 MVVt həcmində limit Energetika Nazirliyi tərəfindən müəyyən edilmişdir). Həmçinin hərrac, onun qalibi ilə bağlanacaq elektrik enerjisinin alğı-satqı müqaviləsinə münasibətdə tətbiq ediləcək zəmanətli tarifi də müəyyən etməlidir.

Nazirliyin tələbinə əsasən şirkətlər (istər yerli, istərsə də xarici), fərdi sahibkarlar istisna olmaqla, hərracda iştiraka dəvətlidirlər.

Aprel, 2024

Aprel, 2024

Bərpa Olunan Enerji Mənbələrinin Ərazisində Elektrik Enerjisi İstehsalçısının Seçilməsi Qaydasına əsasən, hərrac iştirakçıları iştirakçıların maliyyə göstəricilərini, oxşar layihələr üzrə təcrübələrini, habelə yerli işçi qüvvəsi və məhsullardan istifadə dərəcələrini qiymətləndirən ixtisas uyğunluğunun müəyyənləşdirilməsi mərhələsindən keçəcəklər.

SÜNİ ADALAR ÜZRƏ QANUN LAYİHƏSİ

Milli Məclisin 19 və 23 aprel 2024-cü il tarixlərində keçirilmiş plenar iclasları çərçivəsində *Xəzər Dənizinin (Gölünün) Azərbaycan Respublikasına Mənsub Olan Bölməsində Süni Torpaq Sahələrinin Yaradılması haqqında* qanunun layihəsi müzakirə edilmişdir. Qanun layihəsi üçüncü yekun oxunuşda təsdiqləndikdən sonra qanuni qüvvəyə minəcək. Bu oxunuşun gözləniləndiyi tarixə dair məlumat açıqlanmamışdır.

Layihəyə əsasən, süni torpaq sahələri (süni adalar) Xəzər dənizinin Respublikanın yurisdiksiyasında olan ərazilərində yaradıla bilər. Qanun layihəsində işıqlandırılmasa da, su dibi ilə bağlı məsələlər Türkmənistan və İranla, su səthi ilə bağlı məsələlər isə bütün Xəzəryanı dövlətlər arasında razılaşdırılmalıdır.

Süni adalar su fondundan ayrılmış torpaqlarda yaradılaraq, sahilboyu zolaqdan, adadan və ya digər süni adadan ayrı və ya onlara bitişik ərazilərdə yerləşə bilər. Sahil zolağında tikinti işlərinin aparılmasına dair Torpaq Məcəlləsindəki mövcud məhdudiyyətlər sahilboyu zolağa bitişik yaradılmış süni adalara şamil edilmir. Dəniz gəmiçiliyinə maneələr yaradan adaların qurulması qadağandır.

Aprel, 2024

Adalar, dövlət də daxil olmaqla (dövlət orqanları) istənilən şəxs və ya şəxslər tərəfindən qurula bilər. Dövlətdən başqa digər şəxs və ya şəxslər adanın qurulması üçün müvafiq hüququ əldə etməlidirlər.

Bu hüququ əldə etmək üçün süni ada qurmaq istəyən şəxs müfəssəl plan ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etməlidir. Adanın qurulması və orada müvafiq tikinti işlərinin aparılması üçün *Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi haqqında* 1175-VQ sayılı Qanuna əsasən ətraf mühitə təsirin qiymətləndirilməsinə dair müvafiq sənəd təqdim edilməlidir.

Sənədlərə baxış keçirəndən sonra Komitə müvafiq rəyi ilə birlikdə sənədləri Nazirlər Kabinetinə göndərir. Süni ada konsepsiyası Nazirlər Kabineti tərəfindən təsdiqlənir. Təsdiq edilmiş plan çərçivəsində istənilən ticarət və digər infrastruktur daxil olmaqla adanın ümumi qurulması üçün səkkiz il vaxt verilir. İlk iki il sifarişçiyə lazımi tikinti icazələrin və digər sənədlərin alınması üçün verilir.

İstismara verildikdən sonra süni ada Torpaq Məcəlləsinin tələblərinə uyğun olaraq torpaq statusunu əldə edir. Ada üzərində mülkiyyət hüququ Respublikaya məxsus olacaq və onun tam və ya qismən özgəninkiləşdirilməsinə yol verilməyəcək.

Süni ada qurmaq istəyən şəxs adadakı torpaq sahələrindən üstün icarə hüququna əsasən istifadə edə biləcəkdir. Bu hüquq dövlət xidmətləri infrastrukturunu üçün nəzərdə tutulmuş torpaqlara şamil edilmir.

BEYNƏLXALQ VERGİ SAZİSLƏRİ , NİZAMNAMƏ KAPİTALI



İKİQAT VERGİTUTMANIN QARŞISININ ALINMASI ÜZRƏ MÜQAVİLƏLƏRƏ DAİR YENİLİKLƏR

Beynəlxalq ikiqat vergitutma birdən çox dövlətdə eyni gəlirin vergiyə cəlb edilməsi fenomeninə aiddir. İkiqat vergitutma dövlətlərarası ticarətə və kapitalın, texnologiyanın və əməyin sərbəst hərəkətinə mənfi təsir göstərir. İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər beynəlxalq iqtisadi əlaqələrin inkişaf etdirilməsi, o cümlədən xarici iqtisadi fəaliyyətin stimullaşdırılması və xarici investisiyaların cəlb edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

2024-cü il 23 aprel tarixində, 1139-VIQ sayılı Qanunla Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Gəlirlərə görə Vergilərə Münasibətdə İkiqat Vergitutmanın Aradan Qaldırılması və Vergidən Yayınmanın Qarşısının Alınması haqqında Saziş təsdiq edilmişdir. Saziş, 9 fevral 1994-cü ildə ilk belə sazişin imzalanmasından 30 ildən bir qədər çox vaxt keçdikdən sonra 19 fevral 2024-cü ildə imzalanmışdır. Hal-hazırda, Azərbaycan ikiqat vergitutmanın qarşısının alınması üçün 57 sazişə malikdir və bunlardan 55-i qüvvədədir.

May, 2024

May, 2024

Azərbaycanda neft gəlirlərinin azalması ilə Azərbaycan və Türkiyənin vergi sistemləri ortaq məxrəcə gəlməkdədir.

Azərbaycan ümumi daxili məhsulunda (ÜDM) vergi gəlirlərinin payı 2023-cü il üçün 17,9 faiz təşkil edir və 1993-2023-cü illər ərzində orta hesabla 14,1 faiz [olmuşdur](#). Azərbaycanda vergilər fiziki və hüquqi şəxslərin gəlir vergisi, əlavə dəyər vergisi (ƏDV), aksiz, əmlak, yol, torpaq və mədən vergilərindən ibarətdir. Bu vergilərin bəziləri Respublika və yerli (Naxçıvan və bələdiyyə) səviyyələrində ödənilə bilər.

2023-cü il üçün Türkiyədə vergi-ÜDM nisbətinin 20 faizdən bir qədər yüksək olacağı [gözlənilir](#). Beləliklə, Türkiyədə vergi rejimi ölkənin iqtisadiyyatının mühüm tərkib hissəsidir və gəlir (şəxsi və korporativ), istehlak (ƏDV və XIV, xüsusi istehlak vergisi, yəni aksiz) və digər (məsələn, əmlak, möhür rüsumu daxildir) vergiləri əhatə edir.

Hazırda yeni Saziş Türkiyədə təsdiqini gözləyir.

**NİZAMNAMƏ KAPİTALI ÖDƏNİLMƏMƏYƏ VƏ
HESABAT VERMƏMƏYƏ GÖRƏ CƏRİMƏLƏR**

Respublika, qurumlarını maliyyə intizamına əməl etməyə İnzibati Xətalər Məcəlləsinə əməl edilməməsinə görə cərimələrin əlavə edilməsi vasitəsilə dəvət edir. Müzakirəyə çıxarılmış Qanun layihəsi, Məcəlləyə yeni 405-1 və 451-1-ci maddələrin əlavə edilməsini nəzərdə tutur.

May, 2024

Milli Məclisin 7 və 21 may tarixlərində keçirilən iclaslarında birinci və ikinci oxunuşda qəbul edilmiş təklif olunan dəyişikliklərə əsasən, məhdud məsuliyyətli cəmiyyəti idarə edən vəzifəli şəxslərinə və MMC-nin özünə, MMC iştirakçıları tərəfindən MMC-nin nizamnamə (pay) kapitalını müəyyən edilmiş müddət ərzində ödəməməsi halında, inzibati cərimələri tətbiq edilir. Bu müddət üç aydan artıq ola bilməz.

Vəzifəli şəxslər üçün min manat, MMC-lər üçün isə iki min manat məbləğində cərimələr nəzərdə tutulur.

Bundan əlavə, Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Dövlət Reyestri haqqında Qanun ilə müəyyən edilmiş müddət ərzində MMC-nin tam ödənilmiş nizamnamə kapitalı barədə məlumat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma təqdim edilmədikdə, vəzifəli şəxslər və qurumlar müvafiq olaraq beş yüz və bir min manat məbləğində cərimələrə məruz qalacaqlar. Bu müddət 40 iş günüdür.

Dəyişikliklərin qüvvəyə minməsi üçün parlamentdə sonuncu üçüncü oxunuşdan keçməsi gözlənilir.

SÜNİ İNTELLEKT ÇƏRÇİVƏSİ, DÖVRİYYƏSİ, VERGİTUTMA



İyun, 2024

SÜNİ İNTELLEKT ÜZRƏ ÇƏRÇİVƏ KONVENSIYASI

Bəşəriyyət, süni intellektlə (Sİ) integrasiya olunmuş yeni həyat kursu hazırlayır. Integrasiyadan irəli gələn çətinliklərlə bağlı narahatlıqlara cavab olaraq, Avropa Şurasının Nazirlər Komitəsi 17 may 2024-cü ildə [Süni İntellekt və İnsan Haqları, Demokratiya və Qanunun Aliliyi haqqında Avropa Şurasının Çərçivə Konvensiyasını](#) qəbul etmişdir. Konvensiya 5 sentyabr 2024-cü il tarixindən etibarən dövlətlər tərəfindən imzalanmaq üçün açıq olacaq; dövlət tərəfindən imzalandıqdan sonra Konvensiya həmin imzalayan tərəf üçün məcburi olacaqdır.

Azərbaycan 25 yanvar 2001-il tarixindən Avropa Şurasının üzvüdür.

Konvensiyanın məqsədi Sİ sistemlərinin həyat dövrünü əhatə edən fəaliyyətlərin insan hüquqları, demokratiya və qanunun aliliyinə uyğun olmasını təmin etməkdir. Konvensiyanın məcburi prinsiplərinə (i) Sİ tərəfindən yaradılan məzmunun müəyyən edilməsi daxil olmaqla, xüsusi kontekstlərə və risklərə uyğunlaşdırılmış şəffaflıq və nəzarət, (ii) insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə Sİ təsirli mənfi nəticələrə görə cavabdehlik və məsuliyyət, (iii) məxfiliyin və fərdi məlumatların qorunması, və (iv) səlahiyyətli orqan nəzarəti altında innovasiyaların işlənilib hazırlanması, sınaqdan keçirilməsi və sınaqdan keçirilməsi üçün nəzarət edilən mühitlərin yaradılması daxildir.

İyun, 2024

Konvensiyanın tərəfləri müvafiq məsələlər üzrə ictimai müzakirələr və çoxtərəfli məsləhətləşmələr daxil olmaqla, Konvensiyaya riayət olunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə əməkdaşlıq etməlidirlər. Konvensiya, risklərin idarə edilməsinə məsul olan ekspertlər daxil olmaqla, əhalinin bütün təbəqələri üçün rəqəmsal savadlılığın və bacarıqların təşviqinə çağırır.

Hər imzalayan tərəf Konvensiyanı öz daxili hüquq sisteminə uyğun qəbul etməli və ya tətbiq etməlidir. Konvensiyaya əsasən, dövlət Sİ sistemləri tərəfindən törədilən faktiki və potensial insan hüquqları pozuntularına qarşı əlçatan hüquqi müdafiə vasitələri ilə təmin etməli və təsirə məruz qalan şəxslərin qərarlara etiraz və şikayət etmək üçün adekvat məlumat və imkanlara malik olmasına zəmanət verməlidir.

2024-cü ilin sonuna qədər insan hüquqları, demokratiya, və qanunun aliliyinə diqqət yetirən, Sİ sistemlərinin risk və təsirinin qiymətləndirilməsi üçün hüquqi cəhətdən məcburi olmayan metodologiyanın tərtib edilməsi planlaşdırılır.

MÜDAFİƏ SƏNAYESİNİN LİBERALLAŞDIRILMASI: SİLƏH VƏ SURSATLARA DAİR İCAZƏ

2003-cü il tarixli 565-IIQ sayılı Qanuna dəyişikliklərə əsasən hərbi texnikanın və silahların satışı, idxalı və ixracı mülki dövriyyədə olmasına yol verilməyən əşyalar siyahısından çıxarılacaq.

Iyun, 2024

Qanun layihəsi, 28 iyunda parlamentdə sonuncu, üçüncü oxunuşdan keçmişdir. Aşağıdakı fəaliyyət növləri ilə məşğul olmaq üçün on illik lisenziyanın alınması üçün dövlət rüsumu tutulacaq:

döyüş təyinatlı hərbi texnikanın və hərbi silahın:	döyüş sursatının:
layihələndirilməsi: AZN10.000,00	layihələndirilməsi: AZN10.000,00
istehsalı və sınaqdan keçirilməsi: AZN50.000,00	istehsalı və sınaqdan keçirilməsi: AZN50.000,00
quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi: AZN12.500,00	təmiri və texniki xidmət göstərilməsi: AZN12.500,00
saxlanması: AZN12.500,00	saxlanması: AZN12.500,00
utilizasiyası: AZN10.000,00	utilizasiyası: AZN10.000,00

İyun, 2024

Vergi Məcəlləsinə və 687-IVQ nömrəli Gömrük Tarifi haqqında Qanuna ediləcək dəyişikliklərə əsasən, sözügedən məhsullar əlavə dəyər vergisi (dövriyyə və idxal zamanı) və gömrük rüsumundan (idxal zamanı) azad olunacaq.

**BEPS LAYİHƏSİ ÜZRƏ İNKLÜZİV ÇƏRÇİVƏSİNDƏKİ
ÇOXTƏRƏFLİ SAZİŞİN RATİFİKASIYASI**

24 iyun 2024-cü il tarixində Azərbaycan Vergitutma Bazasının Aşınması Və Mənfəətin Köçürülməsi Qarşısının Alınması Məqsədilə Vergi Sazişi üzrə Tədbirlərin Həyata Keçirilməsinə dair Çoxtərəfli Konvensiyanın (BEPS MLI) təsdiq edilməsi haqqında Qanunu qüvvəyə minmişdir. Azərbaycan, BEPS MLI-yı 20 noyabr 2023-cü il tarixində imzalamışdır. Konvensiyanı ratifikasiya etməklə Azərbaycan BEPS üzrə OECD/G20 İnküziv Çərçivəsinin 15-ci Fəaliyyəti üzrə öhdəliyini təsdiq edir və Çərçivənin assosiativ üzvü statusunu möhkəmləndirir.

Konvensiya, Azərbaycan üçün ratifikasiya sənədinin saxlanmağa təhvil verildiyi tarixdən üç ay müddətindən sonra gələn ayın birinci günündə qüvvəyə minir.

HÜQUQİ ŞƏXSLƏRİN QEYDİYYATI , RƏQABƏTİN TƏNZİMLƏNMƏSİ



HÜQUQİ ŞƏXSLƏRİN DÖVLƏT QEYDİYYATINA DAİR MÜHÜM DƏYİŞİKLİKLƏR

8 iyul 2024-cü il tarixində qüvvəyə minmiş *Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanununda Dəyişiklik Edilməsi* barədə 21 may 2024-cü il tarixli 1155-VIQD nömrəli Qanun ilə qeydiyyat və reyestr qaydalarına əsaslı dəyişikliklər edilmişdir.

Qanun, yerli və xarici investorların qeydiyyat və əlaqəli prosedurları məsafədən icra etməsinə imkan verir. Həmçinin, elektron imza və digər müasir texnologiyalardan istifadə etməklə, qanunvericiliklə tələb olunan sənədlərin və məlumatların təqdimatının sürətləndirilməsini, ərizələrin elektron qaydada doldurulmasını və prosesin izlənilməsini asanlaşdırır.

Yeni əlavə edilən 5.8 maddəsinə əsasən, tamamilə ödənilmiş nizamnamə kapitalı barədə beş iş günü müddətində Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyinə məlumat verilməlidir.

İyul, 2024

July, 2024

Qanun, sanksiya tətbiq edilməsi ehtimal olunan şəxslərə dair məlumatlarının tam şəkildə qeyd olunması tələbi də daxil olmaqla Hədəfli Maliyyə Sanksiyaları haqqında Qanun əsasında şəffaf və dəqiqliklə müəyyən edilməsi prosedurunun sadələşdirir. Qanunda xarici hüquqi şəxslərin qeydiyyatı ilə bağlı əlavə olunmuş müddəalar, sənədlərin konsul təqəlləşdirilməsi və Azərbaycan Respublikasının dövlət dilinə tərcüməsinin təsdiqlənməsi üzrə tələbləri təsbit edilir.

Qanun, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı onların adlarına qanunvericiliyin genişləndirilmiş tələbləri nəzərə alınmalı (11.3.3-cü maddə üzrə) olduğunu müəyyən edir. Həmçinin, hüquqi şəxslərin nizamnamələrində (qanunvericilikdə icazə verilən hallar istisna olmaqla) dövlət orqanlarının səlahiyyətlərinin mənimsənilməsi və dövlət nəzarəti funksiyalarının nəzərdə tutulması qadağan olunur (11.3.2-1 maddə üzrə).

**NİZAMNAMƏ KAPİTALININ ÖDƏNİLMƏMƏSİNƏ
GÖRƏ CƏRİMƏLƏR**

[2024-cü ilin may ayı üzrə hüquqi yeniliyimizdə](#) qeyd olunan dəyişiklik layihəsi Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində Dəyişiklik Edilməsi haqqında Qanun ilə 16 iyul 2024-cü il tarixində qüvvəyə minmişdir.

July, 2024

ELEKTRON RƏQABƏT İNFORMASIYA SİSTEMİ FƏALİYYƏTƏ BAŞLAYIB

Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2024-cü il tarixli 133 nömrəli Fərmanı ilə, rəqabət və istehlakçıların hüquqlarının qorunmasını daha səmərəli idarə etmək məqsədilə Elektron Rəqabət İnformasiya Sisteminin (ERİS) əsası qoyulmaqla növbəti altı ay ərzində formalaşdırılması İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir.

ERİS-in tətbiq edilməsinə əsas məqsədlər, lakin bununla məhdudlaşmayaraq, müvafiq sahələrdə idarəetmənin təkmilləşdirilməsi, görülmə işlərin səmərəliliyinin artırılması, müasir texnologiyalardan və vahid informasiya sistemindən istifadə etməklə xidmətlərin daha effektiv şəkildə icra edilməsi, habelə qanunvericiliklə tələb olunan sənədlərin və məlumatların əldə edilməsi proseduru sadələşdirmək olaraq müəyyən edilmişdir.

ERİS-in tətbiqi vasitəsi ilə, istehlakçıların və bazar subyektlərinin müraciətlərinin (vəsətətlərinin) qəbulu, emalı və lazımi sənədlərin və ya məlumatların digər dövlət orqanlarından (qurumlarından) real vaxt rejimində sorğu əsasında əldə edilməsi, həmin müraciətlərə dair qərarların və məlumatların elektron qaydada təqdim olunması və beləliklə müvafiq məlumatların istifadəçilər üçün əlçatanlığının təmin olunması planlaşdırılır.

July, 2024

ERİS-in fəaliyyətinin təmin edilməsi istiqamətində onun aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin edilməsi və “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, “Hökumət buludu”nda yerləşdirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin qüvvəyə minməsindən sonra ERİS-in formalaşdırılması prosesinin başlanılması iqtisadi fəaliyyətin azad və sağlam rəqabət şəraitində həyata keçirilməsi və iqtisadiyyatın inhisarsızlaşdırılması ilə rəqabətin stimullaşdırılmasına dair həyata keçirilən fəaliyyətin texnoloji sağlam mühitdə həyata keçirilməsinin təminatı olacaqdır.

DƏRMANLARIN YENİ QEYDİYYAT QAYDALARI



DƏRMAN VƏ TİBB VASİTƏLƏRİNİN QEYDİYYATINA DAİR YENİ QAYDALAR

Azərbaycan Respublikası Nazirlər Kabineti 2024-cü il tarixli 345 nömrəli qərarı ilə dərman vasitələrinin, dərman maddələrinin və tibbi vasitələrin dövlət qeydiyyatına alınması, dövlət reyestrində qeydləndirilməsi və dövlət reyestrinin aparılması təsdiq edilmişdir. Bu Qərar 13 iyul 2024-cü il tarixli 345 nömrəli Qərarla təsdiq edilmiş “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrində qeydləndirilməsi” Qaydalarını əvəz edir və 20 iyul 2024-cü il tarixi qüvvəyə minir. Bu qaydalarda əvvəlki qaydalarla aparılmış qeydiyyatın yenilənməsi ilə əlaqədar tənzimləmə müəyyən edilməmişdir, lakin qeydiyyat müddəti başa çatdıqda həmin qaydalar tətbiq ediləcəkdir.

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əsasən aşağıdakı hallarda qeydiyyatına alınmalıdır:

- dərman vasitələri (orijinal dərman vasitələrinin analoqları (generik dərman vasitələri), kombinasiyaları, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin kombinasiyaları, qablaşdırılma forması dəyişdirilmiş dərman vasitələri (API, aktiv əczaçılıq ingredientləri) üçün qablaşdırılmış dərman vasitələri)

Avqust, 2024

Avqust, 2024

- dərman maddələri;
- müxtəlif dərəcəli risk kateqoriyalarına aid edilən (daha yüksək, yüksək və (və ya) orta) tibb vasitələri.

Dərman vasitələri, maddələr və məişət texnikası Nazirliyin tabeliyində fəaliyyət göstərən Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxs vasitəsilə Səhiyyə Nazirliyində qeydiyyatata alınır. Dərman vasitələri, maddələr və avadanlıqlar Səhiyyə Nazirliyi yanında “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs vasitəsilə Səhiyyə Nazirliyində qeydiyyatata alınır. Qeydiyyat üçün müvafiq buraxılışı tənzimləyən qaydalara uyğun olaraq verilmiş ekspert rəyi tələb olunur. Nazirlik müsbət rəy aldıqdan sonra yeddi iş günü ərzində qeydiyyat şəhadətnaməsini verir.

Müraciət zamanı dərman, maddə və ya cihazın istifadəsinə dair təlimatlar Azərbaycan dilinə tərcümə edilməli və tərcümə notarial qaydada təsdiq edilməlidir. Mərkəz tərcüməni yoxlayır və Nazirliyə təsdiq üçün təqdim edir. Azərbaycanda dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin və maddələrin istifadəsinə dair təlimatlar PDF formatında Mərkəzin internet saytında yerləşdirilir.

Dövlət qeydiyyatından keçdikdən sonra Səhiyyə Nazirliyi dərman vasitələrini, dərman maddələrini və tibb vasitələri dövlət reyestrinə daxil edir və onların Azərbaycanda idxalına, istehsalına, satışına və istifadəsinə şərait yaradır

Dövlət reyestri Nazirlik tərəfindən Analitik Ekspertiza Mərkəzi vasitəsilə aparılır. Hər bir dərman vasitəsinə, dərman maddəsinə və tibb vasitəsinə ayrılıqda qeydiyyat vəsiqələri verilir və verilən qeydiyyat vəsiqəsi 5 (beş) il müddətində qüvvədə olur.

Avqust, 2024

Dərman vasitəsinin, dərman maddəsinin və ya tibb vasitəsinin dövlət qeydiyyatı (yenidən dövlət qeydiyyatına alınması) və qeydiyyata dəyişiklikdən imtina üçün əsaslar aşağıdakılardır:

- ərizə və sənədlər tam və dəqiq şəkildə təqdim edilmədikdə (yaxud natamam ərizə və sənədlərin yenilənmədikdə);
- Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza rəyinin nəticəsi mənfi olduqda; və
- tibb vasitəsinin keyfiyyəti, effektivliyi və təhlükəsizliyi ilə bağlı təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildikdə.

Sənədlər toplusunda çatışmazlıqlar aşkar edildikdə, Nazirlik ərizəçidən beş iş günü ərzində onları aradan qaldırmağı tələb edir. Ərizəçi on iş günü ərzində səhv və uyğunsuzluqların aradan qaldırılmalıdır. Qeydiyyat müddəti bütün çatışmazlıqlar aradan qaldırılana qədər dayandırılır və düzəldilmiş sənədlər toplusu təqdim edildikdən sonra bərpa olunur.

Dərman vasitəsinin, dərman maddəsinin və ya tibb vasitəsinin dövlət qeydiyyatına alınmasından (yenidən qeydiyyata alınmasından və ya qeydiyyatının dəyişdirilməsindən) imtina edildikdə, bu barədə ərizəçiyə iki iş günü müddətində sifarişli poçt göndərişi ilə məlumat verilir.

Qeydiyyat sənədlərinə dəyişikliklərin edilməsi də dövlət qeydiyyatına alınmalıdır.

Nazirlik cari dövlət qeydiyyatını o cümlədən aşağıdakı hallarda dayandıra bilər:

Avqust, 2024

- dərman vasitəsinin əlavə təsirləri aşkar edildikdə;
- dərman vasitəsinin və ya dərman maddəsinin terapevtik təsirinin olmadığı müəyyən edildikdə.

Yeni sertifikat əvvəlki sertifikatın qüvvədə olma müddətinin bitdiyi gündən sonrakı gün qüvvəyə minir (əgər qeydiyyat ilk dəfə alınmırsa).

Dövlət qeydiyyatı dayandırıldıqda müvafiq dərman vasitəsinin idxalı, istehsalı, satışı və istifadəsi də dayandırılır. Bununla əlaqədar müvafiq qərar Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin geri çağırılması Qaydası"na əsasən verilir.

Dərman vasitəsinin dövlət qeydiyyatı o cümlədən aşağıdakı hallarda ləğv edilir:

- qeydiyyatçı tərəfindən kifayət qədər farmakonəzarətin olmaması;
- farmakonəzarət qaydalarına əsasən fayda/risk nisbətinin qiymətləndirilməsi mənfi nəticələndikdə;
- dərman vasitəsinin və dərman maddəsinin Etibarlı İstehsalat Təcrübəsinin tələblərinə uyğun olmaması barəsində Mərkəz tərəfindən rəy verildikdə;
- dövlət qeydiyyatına alınmış ən azı üç seriyalı dərman vasitələrinin keyfiyyət göstəricilərində uyğunsuzluğunun aşkar edildikdə.

Dövlət qeydiyyatının ləğv edilməsi dövrü mətbuatda elan edilir.

LİMANLARIN İCARƏSİ, MALLARIN MƏNŞƏYİ , KAPİTALIN ÇEVRİLMƏSİ



RESPUBLİKA LIMANLARINI İCARƏYƏ VERMƏ QAYDALARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 sentyabr tarixli 421 nömrəli Qərarı ilə təsdiq edilmiş *Liman İnfrastrukturunun Dövlət Mülkiyyətində Olan Obyektinin Müsabiqə Əsasında İcarəyə Verilməsi Qaydasına* uyğun olaraq əmlak, müsabiqə əsasında komissiya tərəfindən özəl şəxslərə icarəyə verilir. Komissiya, müsabiqəyə azı 60 gün qalmış (sədr qismində) Əmlak Məsələləri Dövlət Xidməti, onun müvafiq yerli bölməsi, Dövlət Dəniz və Liman Agentliyi, müvafiq liman idarəsi və müvafiq icra hakimiyyəti orqanı hər birinin nümayəndəsindən ibarət tərkibdə yaradılır. Əmlak Məsələləri Dövlət Xidməti icarəyə verən qismində çıxış etməklə icarəni həyata keçirir.

Komissiya müsabiqədən ən azı 30 gün əvvəl icarə şərtləri, o cümlədən: (i) ümumi şərtlər, (ii) əmlakın ünvanı və xüsusiyyətləri, (iii) beh məbləği, və (iv) qalibin müqavilə bağlaması üçün müəyyən edilmiş müddətini açıqlayır.

Sentyabr, 2024

Sentyabr, 2024

Yeni Qaydalar ümumi tələbləri (lazımi lisenziyalar və icazələr, müflis və ya iflas proseslərin olmaması, vergi borcunun olmaması, riskli vergi ödəyicisi olmaması, son beş il ərzində korrupsiya, kibercinayətlər, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və ya cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma cinayətlərinə görə məhkumluğun olunmaması) və əmlak üzrə xüsusi tələbləri (peşəkar təcrübə, maliyyə və texniki imkanları habelə işçi qüvvəsinin mövcudluğu) təsbit edir.

Müsabiqənin iştirakçıları bu sənədləri təqdim etməlidir: (a) ərizə, (b) aylıq start icarə haqqı məbləğinin on faizi həcmində beh məbləğinin ödənişini, (c) imzalanmış/möhürlənmiş qiymət təklifi, (d) fiziki şəxslər olduqda, vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin və şəxsiyyətini təsdiq edən sənədin surəti, hüquqi şəxs olduqda, dövlət qeydiyyatı haqqında şəhadətnamənin, hüquqi şəxsin nizamnaməsinin və dövlət reyestrindən çıxarışın surəti, (e) tələb olunan lisenziyalar/icazələr, (f) Ədliyyə Nazirliyi tərəfindən verilən müflis elən olunmaması və ya sahibkarlıq fəaliyyətini dayandırılmış şəxs olmaması haqqında arayış, (g) ümumi və əmlak üzrə xüsusi tələblərə dair sənədlər, (h) son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son on iki aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank tərəfindən verilmiş arayış, və (i) nümayəndə vasitəsilə müraciət etdikdə, müvafiq səlahiyyətlərini təsdiq edən sənəd.

Ərizədə çatışmazlıqlar aşkar edildikdə, komissiya üç gün ərzində sifarişçini məlumatlandırır və on gün ərzində təqdim olunmalı düzəlişləri izah edir. Bütün məsələlər həll olunduqda, bir iş günü ərzində müsabiqədə iştirak etmə bildirişi verilir. Çatışmazlıqlar aradan qaldırılmadıqda, sifarişçi müsabiqəyə buraxılmır və ödənilmiş beh məbləği on təqvim günü ərzində geri qaytarılır.

MALLARIN YERLİ MƏNŞƏLİ OLMASI MEYARLARI

Nazirlər Kabinetinin 9 sentyabr 2024-cü il tarixli 419 sayılı Qərarı, 2023-cü il 30 dekabr tarixli 495 sayılı Qərar ilə təsdiq edilmiş Satınalma Güzəştinin Tətbiqi Qaydasına düzəliş edir. Düzəlişlərə əsasən satınalmalar üçün təqdim olunan malların yerli mənşəli olması aşağıdakı meyarlardan birinə uyğun olmalıdır:

- malların tamamilə yerli istehsal olunması, o cümlədən, Azərbaycanın daxili sularından və Xəzər dənizindən çıxarılan təbii resurslar, eləcə də tullantılar və təkrar xammallar (bunlar, Respublikaya məxsus kosmik gəmidə kosmik fəzada əldə olunan məhsulları da əhatə edir);
- yuxarıda qeyd olunanlardan istehsal olunan mallar; və
- Azərbaycanda kifayət qədər emal olunan mallar, bu zaman malların əmtəə nomenklaturasının kodunun ilk dörd rəqəmindən ən azı birinin dəyişməsi nəticəsində və ya istehsal vasitəsilə yeni xüsusiyyətlər qazanması nəzərə alınır.

Sentyabr, 2024

Yerli mənşəli mallar digər malların istehsalında istifadə edildiyi halda, həmin materialların mənşəyi son məhsulun mənşə ölkəsinin müəyyən edilməsi zamanı nəzərə alınmır.

CƏMIYYƏTƏ QARŞI OLAN TƏLƏBLƏRİN PAYLA ƏVƏZLƏŞDİRİLMƏSİ

5 dekabr 2023-cü il tarixli 1034-VIQD sayılı Qanuna əsasən Mülki Məcəlləyə edilmiş dəyişikliklər cəmiyyətə qarşı olan pul tələbləri olan şəxslərin nizamnamə kapitalına maya qoymaq və ya cəmiyyətin səhmlərini ödəmək vəzifəsindən müəyyən hallarda əvəzləşdirmə yolu ilə azad olunması nəzərdə tutulur. Dəyişikliklərə əsasən, üçüncü tərəflərə dəymiş zərərin məbləği cəmiyyətin nizamnamə kapitalından artıq olduğu halda:

- məhdud məsuliyyətli cəmiyyətdə, kreditor, iştirakçılarının yekdil qərarı əsasında tələbini paya çevirmək və eyni zamanda onun iştirakçısı olmaq hüququna malikdir; və
- səhmdar cəmiyyətdə, səsvermə hüququna malik olan səhmdarlarının üçdə iki səs çoxluğu ilə həmin cəmiyyətə qarşı pul tələbinə malik olan şəxslər pul tələblərini əvəzləşdirməklə və əlavə buraxılmış səhmləri əldə etməklə cəmiyyətin kapitalındakı paya çevirə bilər.

Hər iki halda, ödənilməmiş zərər müəyyən edilərkən əsas vəsaitlərə amortizasiya ayırmaları hesabına yaranan xərclər nəzərə alınmır.

VALYUTA TƏNZİMİ, MƏHKƏMƏ AİDİYYƏTİ



XARİCİ VALYUTA ƏMƏLİYYATLARINDA VASİTƏÇİLİK

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 430.4-cü maddəsinin və Azərbaycan Respublikasının Rezidentlərinin Xarici Valyutada, həmçinin Qeyri-Residentlərin Milli və Xarici Valyutada Əməliyyatlarının Aparılması Qaydaları-nın 4.3.2-1-ci yarımbəndinin şərhinə dair Şəki Rayon Məhkəməsinin sorğusunu nəzərdən keçirərək Qərardad qəbul etmişdir.

Rayon Məhkəməsi müraciətində Rusiya Federasiyasında fəaliyyət göstərən hüquqi şəxsin nümayəndəsi qismində Azərbaycandakı bir rezident hüquqi şəxsin Portuqaliyada fəaliyyət göstərən digər hüquqi şəxsə avans şəklində köçürmə etdiyi, malların isə təhvil məntəqəsinin Türkiyə müəyyən edildiyini göstərir. Məhkəmə, rezident tərəfindən xaricə köçürülmüş avans ödənişi müqabilində müvafiq malların ölkəyə idxal edilməməsi nəticəsində Məcəllənin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətin tətbiq edilib-edilməməsi məsələsinə hüquqi aydınlıq gətirilməsini xahiş etmişdir.

Oktyabr, 2024

Oktyabr, 2024

Plenum Qərardadında rezident hüquqi şəxslərin valyuta sərvətləri əməliyyatlarını Valyuta Tənzimi haqqında Qanuna uyğun olaraq aparılması şərtlərini müzakirə edir. Bununla əlaqədar müvafiq hüquqi tənzimləmələr Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.

Məcəllənin 430.4-cü maddəsinə əsasən avans şəklində ödənilmiş valyuta müqabilində müəyyən müddət ərzində (ən geci 180 gün ərzində) mallar idxal edilmədiyi və ya xidmətlər göstərilmədiyi təqdirdə, ödənilmiş valyuta vəsaitinin geri qaytarılmaması inzibati xəta hesab edilir. Həmin maddə üzrə hüquqi məsuliyyəti müəyyən edən əsas şərt idxal gömrük bəyannaməsinin təqdim edilməməsidir. Bu işin hallarında rezidentin təchiz edilən malların ölkəyə idxalı nəzərdə tutulmadığı üçün onun gömrük bəyannaməsini təqdim etmə öhdəliyi yaranmır.

Plenum, məsələnin həlli istiqamətində Plenumun 2020-ci il 28 fevral tarixli və 2019-cu il 19 dekabr tarixli Qərarlarında kifayət qədər əsaslı hüquqi mövqelərin mövcudluğunu nəzərə alaraq, hazırkı vəziyyətdə müraciət üzrə ayrıca Qərarının qəbul edilməsini zəruri hesab etməmişdir.

MƏHKƏMƏ AİDİYYƏTİ

Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumu, İnzibati və Mülki Hüquq Münasibətlərindən İrəli Gələn Mübahisələrin Məhkəmə Aidiyyətinə dair Ali Məhkəmə Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməsi haqqında 9 oktyabr 2024-cü il tarixli, 9 nömrəli Qərar qəbul etmişdir.

Oktyabr, 2024

Qərar, inzibati və mülki məhkəmə aidiyyətinə dair təlimatları yenidən nəzərdən keçirərək konkret məsələlər üzrə hansı mübahisələrə hansı məhkəmələrdə baxılmalı olduğunu müəyyən edir:

- Qərarın 6.2-ci bəndində edilən dəyişikliklə torpağın ayrılmasına dair akt və müqavilələr üzrə həm inzibati aktın, həm də müqavilənin ləğv və etibarsızlığına dair mübahisələr inzibati məhkəmədə baxılmalıdır; lakin yalnız müqavilə mübahisələndirildikdə, iş mülki məhkəmədə baxılmalıdır; və
- Qərara yeni əlavə edilmiş 6.3-cü bəndə əsasən, mülkiyyətə və ya icarəyə verilən dövlət və bələdiyyə əmlakına dair müsabiqə və ya hərracların təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər mülki-hüquqi xarakter daşıyır və bu münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır; bu qəbildən olan işlərdə inzibati aktın qanunsuzluğu iddia edilərsə, məsələ inzibati məhkəmədə mübahisələndirilə bilər.

Təbii inhisar subyektlərinin məhkəmə aidiyyətinə dair xüsusi qaydalar müəyyən edilir:

- Qərarın 13-cü bəndin yeni redaksiyasında təbii inhisar subyektləri yalnız müəyyən edilmiş müstəsna hallar istisna olmaqla, ümumi qaydada inzibati orqan kimi tanınmırlar;

Oktyabr, 2024

14-cü bəndin yeni redaksiyası üzrə:

- inzibati məhkəmə aidiyyəti – təbii inhisarları tənzimləyən dövlət orqanları ilə bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır;
- mülki məhkəmə aidiyyəti – təsərrüfat subyektləri və istehlakçılarla mübahisələr mülki-hüquqi xarakter daşıyır və bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır; və
- delikt və əşya hüququna dair iddiaların aidiyyəti, təbii inhisar subyektlərinin onlara aid edilmiş publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə əsasən müəyyən edilməlidir; məsələn, təbii inhisar subyekti qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə, digər hallarda isə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.

Əlavə olaraq, Qərarın qəbulundan sonra aidiyyət şərtləri dəyişdikdə, məhkəmələrə, icraatında olan mübahisələrə hər bir işin özünəməxsus xüsusiyyətlərini və aparılmış araşdırmanın həcmi nəzərə almaqla baxılmasına davam etdirilməsi tövsiyə olunur.

XARİCİ HAVA GƏMİLƏRİ , AZCON



XARİCİ TƏYYARƏLƏRİN UÇUŞA YARARLIĞININ TANINMASI

Digər Dövlətdə Qeydiyyatda Olan Mülki Hava Gəmilərinin Uçuşa və İstismara Yararlılığının Təmin Edilməsi, Uçuş Heyətinə və Uçuş Sənədlərinə dair Tələblərin Həyata Keçirilməsi Qaydası Nazirlər Kabinetinin 31 oktyabr 2024-cü il tarixli 468 nömrəli Qərarı ilə təsdiq edilib. Qərar Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2024-cü il tarixli 1 sayılı Fərmanına əsasən Aviasiya haqqında Qanunun tətbiqi məqsədi ilə qəbul edilib. Qayda, həmçinin *Beynəlxalq Mülki Aviasiya haqqında 7 dekabr 1944-cü il tarixli Konvensiya (Çikaqo Konvensiyası)* və onun əlavələrinə, bununla yanaşı *ICAO-nun Müfəttiş Yoxlamalarına, Sertifikatlaşdırmaya və Davamlı Nəzarətə dair Təlimata (Doc 8335, AN/879)* istinad edir.

Azərbaycan Respublikasının ərazisinə enən və ərazisindən qalxan digər dövlətdə qeydiyyatda olan mülki hava gəmisinin istismarçısı, istismarçı sertifikatına uyğun fəaliyyət göstərməli, uçuşları naviqasiya, kommunikasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş hava gəmisi ilə yerinə yetirilməlidir.

Noyabr, 2024

Noyabr, 2024

Konvensiyanın 83 bis maddəsinə uyğun olaraq, digər dövlətdə qeydiyyatda olan hava gəmisinin ICAO üzv dövlətləri ilə saziş imzalamış və uçuşa yararlılıq sertifikatının verilməsi öhdəliyini ötürmüş qeydiyyat dövləti və ya istismarçı dövlət tərəfindən verilmiş hava gəmisinin uçuşa yararlılıq sertifikatı olmalıdır.

Qayda, daha sonra uçuşdan əvvəl tədbirləri, hava gəmisində olmalı olan zəruri sənədləri və uçuş heyətinə dair tələbləri sadalayır.

Xarici dövlət qeydiyyatına alınmış hava gəmisinin istismarçısı təyyarədə qəza-xilasetmə (yanğınsöndürən, xilasedici qayıq, ilk yardım dəstləri) və digərləri ilə yanaşı uçuş məlumatlarını qeyd edən avadanlıqların olmasını təmin etməlidir.

Təyyarədə olan sənədlərə digərlərlə yanaşı, onun qeydiyyatı və uçuşa yararlılıq sertifikatları və NOTAM-lar (Hava Missiyaları üçün Bildirişlər) daxil edilməlidir.

Uçuş heyətində şəhadətnamə, vəsiqə və sertifikatlar, habelə ekipajın hər bir üzvünün tibbi müayinədən keçməsinə təsdiq edən sənədlər olmalıdır. Ekipaj üzvlərinə uçuş təhlükəsizliyinə təsir edə biləcək maddələr, prekursorlar və dərman qəbul etmək qadağandır.

Qaydaya əməl olunmasına nəzarət Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.

AZCON-UN TƏSİSİ

Respublika Prezidenti 7 noyabr 2024-cü il tarixində yeni publik hüquqi şəxsin, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdingi (AZCON)”-un yaradılması haqqında Fərman imzalayıb. AZCON, nəqliyyat və rabitə sahəsində dövlət müəssisələri, habelə dövlət payı olan təsərrüfat cəmiyyətləri, və publik hüquqi şəxslərin idarə edilməsi üzrə vahid qurumdur:

- “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti,
- “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti,
- “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti,
- “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti,
- “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti,
- “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti,
- Bakı Gəmiqayırma Zavodu,
- “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs,
- “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti,
- “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti,
- “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti,
- “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti,
- “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” İstehsalat Birliyi, və
- yuxarıda göstərilənlərdən istənilən biri tərəfindən yaradılmış və ya iştiraka malik hüquqi şəxslər və müəssisələr.

Noyabr, 2024

AZCON-un fəaliyyətini onun müşahidə şurası koordinasiya edəcək (artıq Respublika Prezidenti tərəfindən müəyyən edilmiş vəzifələri tutan şəxslər). AZCON-un cari rəhbərliyi onun Prezident tərəfindən təyin olunan icraçı direktoru həyata keçirir. AZCON-un nizamnamə kapitalı 10 milyon manat müəyyən edilib.

AZCON-un iştirakçısı səlahiyyətləri, Respublika Prezidenti və Prezident üçün nəzərdə tutulmuş səlahiyyətlər (o cümlədən AZCON-un ləğvi və yenidən təşkili) istisna olmaqla publik hüquqi şəxsin iştirakçısının malik olduğu bütün səlahiyyətlərə nisbətən AZCON-un özü arasında bölünür.

Nazirlər Kabinetinə AZCON-un nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində AZCON-un dövlət qeydiyyatına alınmasını təmin etmək tapşırılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, nizamnamə layihəsini hazırlamalı və dekabrın 7-dək təsdiq üçün Respublika Prezidentinə təqdim etməlidir.

VERGİ İCMALI SƏHMDAR ELEKTRON PLATFORMASI



2024 VƏ 2025-Cİ İLLƏR ÜZRƏ VERGİ İCMALI

8 oktyabr 2024-cü il tarixində qüvvəyə minmiş 45-VIIQD sayılı Qanun ikinci və üçüncü səviyyəli elektrik mühərriki ilə işləyən avtomobillər üçün şarj cihazlarının idxalı və satışı üzrə əlavə dəyər vergisi (ƏDV) üzrə azadolmanı 2027-ci ilə qədər uzadılmışdı.

25 noyabr 2024-cü il tarixli Qanun layihəsində Vergi Məcəlləsinə 2025-ci ildən qüvvəyə minəcək dəyişikliklər təklif edilir. Qanun layihəsinin 2024-cü ilin sonuna qədər təsdiqlənməsi gözlənilir. Təklif olunan dəyişikliklər arasında:

- bazar mülkiyyətçiləri və idarəediciləri (kənd təsərrüfatı məhsulları bazarları və kooperativləri istisna olmaqla) icarəçilərə vergi ödəyicisinin eyniləşdirmə nömrələrinin göstərməsinə şərait yaratmalıdır;
- istər Respublika daxilində, istərsə də xaricdə tənzimlənən bazarda kütləvi şəkildə təklif edilmiş şirkətlərin səhmlərinin satış və alış dəyəri (çəkilən əlaqəli xərclərlə birlikdə) arasındakı fərq vergitutma obyektini kimi nəzərə alınacaqdır;

Dekabr, 2024

Dekabr, 2024

- texnologiyalar parkından kənarda sistem integrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsini həyata keçirən rezidentlər tərəfindən ödənilən dividendlər parkın rezidentliyini əldə etdikdən sonra on il müddətinə gəlir və mənfəət vergilərindən azad ediləcək;
- illik gəliri 45.000 manatadək olanların proqram təminatı, layihə-dizayn, tərcümə, reklam, tədqiqat, elm, təhsil, mədəniyyət, idman, hüquq, mühasibatlıq, jurnalistika, bazar araşdırması, qiymətləndirmə, kuryer (avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla), turizm xidmətləri və istənilən ixrac xidmətlərdən qazanclarının 75 faizi gəlir vergisindən azad ediləcəklər;
- teatr, muzey, simfonik orkestr, filmin istehsalına, yayımına və dublyajına verilmiş və ya lisenziyalaşdırılmış əqli mülkiyyət hüquqları üzrə royalti tam şəkildə gəlir vergisindən və qazanılmış mənfəətin 90 faizi mənfəət vergisindən, həmçinin müvafiq olaraq istifadəyə görə torpaq vergisindən, və filmin istehsalı və dublyajı fəaliyyətindən əldə edilmiş gəlirin 90 faizi gəlir vergisindən 2030-cu il yanvarın 1-dək azad edilməsi;
- dövlət-özəl tərəfdaşlığı ilə məşğul olan, o cümlədən bərpa olunan enerji mənbələrindən istifadə etməklə Respublika tərəfindən alınan elektrik enerjisi istehsal edən şəxslərin 30 ildən çox olmayaraq [Dövlət-Özəl Tərəfdaşlıq haqqında](#) və [Elektrik Enerjisi İstehsalında Bərpa Olunan Enerji Mənbələrindən İstifadə haqqında](#) Qanunlara əsasən bağlanmış müqavilənin qüvvədə olduğu müddətində (tikinti müddəti daxil olmaqla) gəlir, mənfəət, əmlak, torpaq vergiləri və ƏDV-dən azad edilməsi nəzərdə tutulur;

Dekabr, 2024

- qeyri-rezident tərəfindən onun daimi nümayəndəliyi vasitəsilə xalis mənfəətindən həyata keçirdiyi ödənişlər üzrə vergi dərəcəsi on faizdən beş faizə endiriləcək;
- yerli və xarici kənd təsərrüfatı məhsulları üzrə topdan və pərakəndə satışının ticarət əlavəsi əsasında hesablanan ƏDV-yə cəlb edilmə müddəti 2027-ci il yanvarın 1-dək uzadılacaq; bu halda ödənilmiş ƏDV əvəzləşdirilmir;
- 2033-cü il yanvarın 1-dək yerli istehsal olunmuş avtobusların satışı və onların ehtiyat hissələrinin idxalı ƏDV-dən azad olunmalı, neft emalı zavodlarının (ildə ən azı üç milyon ton hasilatla) yenidən qurulması üçün avadanlıq və materialların idxalı ƏDV-dən azad edilməsi isə daha bir ilə uzadılacaqdır;
- qeyri-rezident sifarişlərinə əsasən gəmi təmiri işlərinə sıfır ƏDV dərəcəsi tətbiq olunacaq;
- qeyri-rezident fiziki şəxslər tibbi xidmətlərə görə ödədiyi ƏDV-ni nağdsız qaydada tam şəkildə geri ala biləcək; teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti üçün ödənilmiş ƏDV məbləğinin 50 faizinin geri qaytarılması nəzərdə tutulur; və
- yükün dəmir yolundan avtomobil nəqliyyatına Respublika ərazisində müəyyən edilmiş stansiyada keçirildiyi və ən yaxın gömrük keçid məntəqəsindən başqa ölkəyə yaxud yükün ilk təyin olunmuş stansiyada gətirildiyi və dəmir yoluna ötürüldüyü yer aparıldığı xarici ağır yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri 2027-ci il yanvarın 1-dək yol vergisindən azad ediləcək.

Dekabr, 2024

SƏHMDARLARIN MƏSAFƏDƏN YIĞINCAQLARI

Dekabrın əvvəlində *Milli Depozit Mərkəzinin 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasına* uyğun olaraq Respublikada ilk məsafədən ümumi yığıncaq sistemi və səhmdar cəmiyyətləri üçün elektron səsvermə platforması təqdim edilmişdir. Bu misilsiz təşəbbüs səhmdarlara elektron qaydada invp.e-mdm.gov.az vasitəsilə yığıncaq təfərrüatlarını əldə etməyə və səsvermə hüquqlarını həyata keçirməyə imkan verir. Portal həm Azərbaycan, həm də ingilis dillərində mövcuddur.

AZƏRBAYCAN CİNAYƏTİ TANIYIR

22 oktyabr 2024-cü il tarixli 55-VIIQD sayılı Qanunla Cinayət Məcəlləsini dəyişiklik etməklə ekosid, yəni qəsdən ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratmaqla bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlər kriminallaşdırılmışdır. Cinayət on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.